



# GÜNDÖĞAR

14 noyabr 2017-ci il № 31-32-33-34 (6657)

İCTİMAİ-SİYASİ QƏZET

Qəzet 1931-ci ildən çıxır. e-mail: gundogarqazeti@box.az

Təsisçilər: Neftçala Rayon İcra Hakimiyyəti və redaksiyanın jurnalist kollektivi

## DAHA İKİ MÖHTƏŞƏM LAYİHƏ REALLIĞA ÇEVRİLDİ

Yeni neft sazişi ölkəmizin növbəti intibah mərhələsinin əsasını qoydu

Sentyabrın 14-de Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Güneşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazışın imzalanması mərasim keçirilmişdi. Yeni — XXI əsrin müqaviləsi adını almış bu sazişin siyasi və iqtisadi əhəmiyyəti olduqca böyükdür. Həmin saziş Azərbaycanın Avrasiya məkanında malik olduğu eləhiddə iqtisadi və geosiyasi mövqeyinin davamlığını azı də 30 il müddətində təmin etmişdir. Bu müqaviləyə əsasən "Azəri-Çıraq-Güneşli" neft yataqlarının işlənməsi 2050-ci ilə qədər uzadılır.

23 il əvvəl imzalanan Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Güneşli" (ACG) yataqlarının təməniyagli işlənməsi və Hasilatlı Pay Bölgüsü Sazışı (HPBS) sonraları "Ösrin müqaviləsi" adını almışdır. O vaxt bu sazişin inansız yanaşanlar adı deyildi. Amma ulu önder Heydər Əliyev böyük siyasi irade nümayiş etdirerek "Ösrin müqaviləsi"nin imzalanmasına nail olduğunu və əzaq-qoraklı hemin sazişin qarşısında inkişaf yolunun, nəhəng işlərin başlanğıcı olduğunu söylədi: "1994-cü il sentyabrın 20-de "Ösrin müqaviləsi"nin imzalanması Azərbaycanın yeni stratejiyası ve doktrinəsinin başlangıcıdır".

Zaman göstərdi ki, bəhəm də geləcək əsrlərə həsablanmış bir sazişdir. AÇG-nin birgə işlənməsi və hasilatlı pay bölgüsü haqqında deyiləndirmiş və yenidən işlənməsi sazişin imzalanması deyilənləri bir dəyəni şəkildə təsdiq etdi. President İlham Əliyev yeni müqavilənin imzalanmasında bunları bir dərhal vurğulayaq demədi: "23 ilən sonra ulu öndərin adını daşıyan bu möhtəşəm, dünən miyəsindən en gözəl memarlıq abidelerindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçiriləcək. Yenidən "Azəri-Çıraq-Güneşli" yatağı üzrə. Bu, eyni zamanda, onu göstər ki, bəhəm Azərbaycanın Heydər Əliyev siyaseti yaşayır və yaşayacaq".

1994-cü ilde AÇG-nin təməniyagli işlənməsi üçün saziş 30 il müddətində imzalanmışdı. İndi dayirdirmiş və yenidən işlənməsi sazişin imzalanması vaxtla başlanan möhtəşəm işlərə mane olmaq istəyənlər — xaric-



nozlaşdırılır.

"Ösrin müqaviləsi"nin imzalanmasından keçen 23 il tarix üçün böyük zaman kəsiyi deyil. Bununla belə, həmin qisa dövrə erzində Azərbaycan bir sərəqətlərə heyata keçirmiş, böyük uğurlara imza atmışdır. Bakıdan 55 kilometr canubunda Səngəçal terminali — dünyanın en böyük neft-qaz terminallarından biri tikilmişdir. Bakıdan Supsaya uzanan Qərb İcraç Boru Kəməri, üç ölkənin ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Özərzurum qaz kəmərləri tikilmişdir. İndi Azərbaycan Bakıdan Avropanadək uzun məsafə qət edən, Xəzərdən başlayıb Adriatič dənizindən keçən bir dəhliz yaradır. Həm də 3500 kilometrik bu dəhlizin yolları şaxələnəcək, Azərbaycan getdikcə yeni- yeni ölkələri qazla təmin edəcək.

Uludən Heydər Əliyev düzgün və uzagörgün siyaseti heyata keçirərək neftdən alda olunan gelirləri xalqın en ümde problemlərinin qisa müddətə həllinə yönəltmişdir. Bu uğurlu xətt indi President İlham Əliyev tərəfindən ardıcılıqlı heyata keçirilir və günün tələbləri baxımından daha da inkişaf etdirilir. Azərbaycan nefti, esasən AÇG-nin həsabına nəfər olub, qazçılar qazlı yollar və möhtəşəm körpüller salıb. Qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələr tikilib. Bütün sahələrdə yeni infrastruktur qurulur. Yeni müqavilənin imzalanması mərasimində nitqində dövlət başçısı bu barədə genis danışmışdır: "Bu gün bölmə abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, — dünyadan en gözəl şəhərlərindən biridir, — tikidiyim 3 minden artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdən tikidiyim 50-dən çox olimpiya mərkəzi, inşa etdidiyim 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişaf, iqtisadiyyatın şaxələndirilməsi — bütün bunların teməlinde neftdən alda edilən gelirlərin səmərəli istifadə etmə imkanlarımız dayanıb".

23 il öncə imzalanan neft müqaviləsi mehəndi Heydər Əliyevin nəaliyyəti, onun ezməklarının nəticəsidir. Bu gün həlmən Heydər Əliyev yənə dünyadan esas güclərini Azərbaycanda birləşdirir. BP, "Statoil", "Chevron", "Exxon-Mobil", "Itocu" şirkətlərinin gülüşmələri, ABŞ-in, Norveçin, Yaponiyanın şirkətləri kimi tanınır, onlar en dəyərli işlərinə və yaşayışa və yaşayacaq".

1994-cü ilde AÇG-nin təməniyagli işlənməsi üçün saziş 30 il müddətində imzalanmışdı. İndi dayirdirmiş və yenidən işlənməsi sazişin imzalanması vaxtla başlanan möhtəşəm işlərə mane olmaq istəyənlər — xaric-

dəki səlyəhdarlarımıza və daxildə aranı qarşışdır. "Səpəcək" yolu və bələdliyinə rəhbərliyi və onları hadarları böyük güc serfi etmişdir. Ancaq Qars-Gümüři-Tbilisi layihəsi layihə olaraq qalmışdır. Azərbaycan dövlətinin gücü, dövlət başçısının canab İlham Əliyevin böyük nüfuzu, Bakı-Tbilisi-Qars damır yolu layihəsinin iniqisidə potensialı çətin müraciəzəde qalıb gəlməye imkan vermişdir.

Oktobre 2017-ci ilin 30-də bütün xalqımız, beynəlxalq ictimaiyyət bunun canlı şahidi oldu.

Bakı-Tbilisi-Qars damır yolu layihəsinin təməqyoma mərasimi 2007-ci ilde olmuşdur.

Həmin dördə digər bir layihənin keçiriləcək.

İlham Əliyevin gərgin və fedakar eməyinin

əhərəsi olan sazişin iqtisadi töhfələrini

səmərəli təqib etməsi, qazçılar qazlı yollar və möhtəşəm körpüller salıb. Qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələr tikilib. Bütün sahələrdə yeni infrastruktur qurulur. Yeni müqavilənin imzalanması mərasimində nitqində dövlət başçısı bu barədə genis danışmışdır: "Bu gün bölmə abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, — dünyadan en gözəl şəhərlərindən biridir, — tikidiyim 3 minden artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdən tikidiyim 50-dən çox olimpiya mərkəzi, inşa etdidiyim 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişaf, iqtisadiyyatın şaxələndirilməsi — bütün bunların teməlinde neftdən alda edilən gelirlərin səmərəli istifadə etmə imkanımız dayanıb".

23 il öncə imzalanan neft müqaviləsi mehəndi Heydər Əliyevin nəaliyyəti, onun ezməklarının nəticəsidir. Bu gün həlmən Heydər Əliyev yənə dünyadan esas güclərini Azərbaycanda birləşdirir. BP, "Statoil", "Chevron", "Exxon-Mobil", "Itocu" şirkətlərinin gülüşmələri, ABŞ-in, Norveçin, Yaponiyanın şirkətləri kimi tanınır, onlar en dəyərli işlərinə və yaşayışa və yaşayacaq".

1994-cü ilde AÇG-nin təməniyagli işlənməsi üçün saziş 30 il müddətində imzalanmışdı. İndi dayirdirmiş və yenidən işlənməsi sazişin imzalanması vaxtla başlanan möhtəşəm işlərə mane olmaq istəyənlər — xaric-

dəki səlyəhdarlarımıza və daxildə aranı qarşışdır. "Səpəcək" yolu və bələdliyinə rəhbərliyi və onları hadarları böyük güc serfi etmişdir. Ancaq Qars-Gümüři-Tbilisi layihəsi layihə olaraq qalmışdır. Azərbaycan dövlətinin gücü, dövlət başçısının canab İlham Əliyevin böyük nüfuzu, Bakı-Tbilisi-Qars damır yolu layihəsinin iniqisidə potensialı çətin mərabəzəde qalıb gəlməye imkan vermişdir.

Oktobre 2017-ci ilin 30-də bütün xalqımız,

böyük nüfuslu Qars-Xəzər dənizindən

keçirilən BTQ dəmiryolu xətti Asiya

ilə Avropanı birləşdirəcək

Azərbaycanın gücü ilə həyata keçirilən BTQ dəmiryolu xətti Asiya ilə Avropanı birləşdirəcək

bayanı etibarla keçir.

Dövlət başçısının sözlerindən aydın olur ki, bu yol vasitəsilə birinci mərhələdə 5

milyon ton, ondan sonra mərhələdə 17

BTQ-nın Avropa İttifaqı, ABŞ və Mərkəzi

Asiya ölkələri tərəfindən desteklənməsi də

bununla bağlıdır. Dünyanın aparıcı

KİV-ləri dəmir yolu xəttinin işlədəməsi

tarixi hadisə kimi qırmızı ləmələndirir,

bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu və qaz istehsalçı kimi tanınır, bununla bağlı geniş reportajlar təqdim edir.

İndi kimi Azərbaycan dəmir yolu v





# DAVAMLI İNKİŞAF PROSESİNDE NEFTÇALANIN DA ÖZ ROLU VAR

Prezident İlham Əliyevin sadrılığıyla oktyabrın 9-dan Nazirliyin Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına ve qarsıda duran vəzifelərə həsr olunmuş idası ilə əlaqədar rayonumuzda da geniş topları keçirilmişdir. Həmin toplantıda dövlət sahəsindən nitqindən irəl gələn müüməl məsələlər geniş müzakirə olunaraq qarsıda duran vəzifələr ve görülecek işlər hərətəfli müyyənəldənmişdir.

İçəs başlamışmışda avvel tədbir istiqrakçılarının ümumiyyəti ilə Heydər Əliyevin büstü ötürüne təriçəkarlıqları, ulu öndər özürünün darin hörmət ve ehtrişlərinə bildirmişdir.

Yığıncaq aqşan edildikdən sonra rayon icra hakimiyyətinin başı hərətəfli İsmayıllı Vəliyev "Azerbaycan Respublikasının Prezidenti canab İlham Əliyevin Nazirliyin Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş idasindan nitqindən irəl gələn vəzifələr və rayon icra hakimiyyətinin qarşısında duran məsələlər barədə" maruz etmişdir. Mərəzədə qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2017-ci ilin doqquz ayında ölkəmizin qarşısında duran bütün vəzifələr uğurla icra edilmiş, iqtisadi və sosial proqramlar yerine yetirilmiş, böyük layihələr icra edilmişdir. Ölkə rəhbəri canab İlham Əliyev Nazirliyin Kabinetinin 2017-ci ilin doqquz ayının

sində öz rolü olmuşdur. İkkinin məlumatlara əsasən 2017-ci ilin 9 ayında ümumi mehsul istehsalının həcmi 2016-ci ilin müvafiq dövründən nisbetən 21,4% artmışdır. Hesabat dövründə ümumi mehsul istehsalı 235,7 milyon manat olmuşdur ki, bu da öten ilin müvafiq dövrü ilə müqayisədə 41,5 milyon manat codur. 2017-ci ilin 9 ayında ümumi mehsulun tərkibində sənaye mehsulu 23 milyon 200,0 min manat, kənd təsərrüfatı mehsulu 94 milyon 600,0 min manat, naqışlı xidmət 1 milyon 600,0 min manat, rabitə xidmət 500,0 min manat, ticarət, iş və digər xidmət sahələrinin həcmi 66 milyon 400,0 min manat, tikinti işlərinin həcmi 49 milyon 400,0 min manat olmuşdur. Ümumi mehsulun həcmində qeyri-dövlət bölməsinin payı 76,9%-ə çatmışdır. Adam-başına 2736,5 manatlıq mehsul istehsal edilmişdir ki, bu göstəricisi 2016-ci ilin müvafiq dövründən nisbetən 20,3% codur.

2017-ci ilin 9 ayında rayonda 69 yeni müəssisə yaradılmış, 771 fiziq şəxsi fealiyyətə başlamışdır. Yeni yaradılmış müəssisələr üzrə 69, fiziki şəxslər üzrə 771, mövcud müəssisə və təşkilatda 24, fealiyyəti bərpa edilmiş müəssisə təşkilatlarında 5 olmaqla cəmi 773 daimi iş yeri açılaraq işsiz və işxartan verəndən işləmə təmin olunmuşdur. Rayonda əpanan tikinti-quruculuk və kənd təsərrüfatında müvəsni işlər 3715 nəfər celb olunmuşdur.



sosial-iqtisadi inkişafının yekunlarına ve qarsıda duran vəzifələrə həsr olunmuş idasindan nitqində deməkdir. "Bu doqquz ayda ölkəmiz uğurla və hərətəfli inkişaf etmişdir. Bütün sahələrdə dinamik inkişaf temmələnmişdir. Doqquz ayda iqtisadi göstəricilərimiz de çox müsbətdir. Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirim ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasetin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim esas prioritetimiz və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımızın həm uğurlu iştirahətlərinən göstərisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxənləndirməsi məsələləri öz həllini uğurla tapıbdır. O cümlədən, tikinti qurşadının işlərinin həcmi 49 milyon, 67 mln manat yerinə 20,3% artıb. Sonra ənənəvi müəssisələrin 35,1 faiz çox olmuşdur. Sonənən ümumi mehsulun qeyri-dövlət bölməsinin xüsusi çəkisi 78,7% teşkil etmişdir.

2017-ci ilin 9 ayında rayon arazisində tikinti işlərində esas kapital yəndləşmə investisiymanın ümumi həcmi 52 milyon 304,6 min manat teşkil etmişdir. O cümlədən, tikinti qurşadının işlərinin həcmi 49 milyon, 67 mln manat yerinə 20,3% artıb. Tikinti işlərinin həcmi 14,3% artıraq 2,9 milyon manata çatmışdır.

Hesabat dövründə əhalinin nominal pul gelirleri 201 milyon, 705,5 min manat olmuş, 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,1% artmışdır.

Adəm-başına düşən gəliri 5,1% artaraq 234,13 manat olmuşdur. Rayon üzrə bir işnən orta aylıq emalı haqqı 27,75 manat teşkil etdi. İlin avərendən əhaliye 182,8 milyon manatlıq iştirahət malları satılmış və xidmətlər göstərilmişdir. Perakanda amətə dövriyyəsi 16,8% artaraq 158,9 milyon manata, pülu xidmətlər həcmi 10,8% oxalaraq 20,9 milyon manata, ixa xidmətlərinin həcmi 14,3% artıraq 2,9 milyon manata çatmışdır.

2017-ci ilin 9 ayı arzında Netçala şəhərinin daxili avtomobil yollarının temiri həyata keçirilmiş və ümumi dəyəri 432,09 min manat həmdən 21 milyon 50 m2 asfalt örtüyü salınmışdır. Netçala şəhəri Səhərəvəd, Tələrəməl, Mikayıllı və Şəhərəvəd modul tipi məktəblərinin tikintisi başa çatılmış, bu il 2 yaşasına məntəqəsində Şəhərəvəd-Bəzək-Sırıvələ avtomobil istehsalı zavodundan əpanan tikinti işləri ilə yaxınlaşdırılmışdır. Həm-hazırkı 72,000 ton et, o cümlədən 81,03 ton qızıl, 156,010 ton sud, 5 milyon 225 min aded yumurta, 280,2 ton yun istehsalı.

2017-ci ilin 9 ayı arzında Netçala şəhərinin daxili avtomobil yollarının temiri həyata keçirilmiş və ümumi dəyəri 432,09 min manat həmdən 21 milyon 50 m2 asfalt örtüyü salınmışdır. Netçala şəhəri Səhərəvəd, Tələrəməl, Mikayıllı və Şəhərəvəd modul tipi məktəblərinin tikintisi başa çatılmış, bu il 2 yaşasına məntəqəsində Şəhərəvəd-Bəzək-Sırıvələ avtomobil istehsalı zavodundan əpanan tikinti işləri ilə yaxınlaşdırılmışdır. Həm-hazırkı 72,000 ton et, o cümlədən 81,03 ton qızıl, 156,010 ton sud, 5 milyon 225 min aded yumurta, 280,2 ton yun istehsalı.

2017-ci ilin 9 ayı arzında Netçala şəhərinin daxili avtomobil yollarının temiri həyata keçirilmiş və ümumi dəyəri 432,09 min manat həmdən 21 milyon 50 m2 asfalt örtüyü salınmışdır. Netçala şəhəri Səhərəvəd, Tələrəməl, Mikayıllı və Şəhərəvəd modul tipi məktəblərinin tikintisi başa çatılmış, bu il 2 yaşasına məntəqəsində Şəhərəvəd-Bəzək-Sırıvələ avtomobil istehsalı zavodundan əpanan tikinti işləri ilə yaxınlaşdırılmışdır. Həm-hazırkı 72,000 ton et, o cümlədən 81,03 ton qızıl, 156,010 ton sud, 5 milyon 225 min aded yumurta, 280,2 ton yun istehsalı.

2017-ci ilin 9 ayı arzında Netçala şəhərinin daxili avtomobil yollarının temiri həyata keçirilmiş və ümumi dəyəri 432,09 min manat həmdən 21 milyon 50 m2 asfalt örtüyü salınmışdır. Netçala şəhəri Səhərəvəd, Tələrəməl, Mikayıllı və Şəhərəvəd modul tipi məktəblərinin tikintisi başa çatılmış, bu il 2 yaşasına məntəqəsində Şəhərəvəd-Bəzək-Sırıvələ avtomobil istehsalı zavodundan əpanan tikinti işləri ilə yaxınlaşdırılmışdır. Həm-hazırkı 72,000 ton et, o cümlədən 81,03 ton qızıl, 156,010 ton sud, 5 milyon 225 min aded yumurta, 280,2 ton yun istehsalı.

2017-ci ilin 9 ayı arzında Netçala şəhərinin daxili avtomobil yollarının temiri həyata keçirilmiş və ümumi dəyəri 432,09 min manat həmdən 21 milyon 50 m2 asfalt örtüyü salınmışdır. Netçala şəhəri Səhərəvəd, Tələrəməl, Mikayıllı və Şəhərəvəd modul tipi məktəblərinin tikintisi başa çatılmış, bu il 2 yaşasına məntəqəsində Şəhərəvəd-Bəzək-Sırıvələ avtomobil istehsalı zavodundan əpanan tikinti işləri ilə yaxınlaşdırılmışdır. Həm-hazırkı 72,000 ton et, o cümlədən 81,03 ton qızıl, 156,010 ton sud, 5 milyon 225 min aded yumurta, 280,2 ton yun istehsalı.

2017-ci ilin 9 ayı arzında Netçala şəhərinin daxili avtomobil yollarının temiri həyata keçirilmiş və ümumi dəyəri 432,09 min manat həmdən 21 milyon 50 m2 asfalt örtüyü salınmışdır. Netçala şəhəri Səhərəvəd, Tələrəməl, Mikayıllı və Şəhərəvəd modul tipi məktəblərinin tikintisi başa çatılmış, bu il 2 yaşasına məntəqəsində Şəhərəvəd-Bəzək-Sırıvələ avtomobil istehsalı zavodundan əpanan tikinti işləri ilə yaxınlaşdırılmışdır. Həm-hazırkı 72,000 ton et, o cümlədən 81,03 ton qızıl, 156,010 ton sud, 5 milyon 225 min aded yumurta, 280,2 ton yun istehsalı.

2017-ci ilin 9 ayı arzında Netçala şəhərinin daxili avtomobil yollarının temiri həyata keçirilmiş və ümumi dəyəri 432,09 min manat həmdən 21 milyon 50 m2 asfalt örtüyü salınmışdır. Netçala şəhəri Səhərəvəd, Tələrəməl, Mikayıllı və Şəhərəvəd modul tipi məktəblərinin tikintisi başa çatılmış, bu il 2 yaşasına məntəqəsində Şəhərəvəd-Bəzək-Sırıvələ avtomobil istehsalı zavodundan əpanan tikinti işləri ilə yaxınlaşdırılmışdır. Həm-hazırkı 72,000 ton et, o cümlədən 81,03 ton qızıl, 156,010 ton sud, 5 milyon 225 min aded yumurta, 280,2 ton yun istehsalı.

2017-ci ilin 9 ayı arzında Netçala şəhərinin daxili avtomobil yollarının temiri həyata keçirilmiş və ümumi dəyəri 432,09 min manat həmdən 21 milyon 50 m2 asfalt örtüyü salınmışdır. Netçala şəhəri Səhərəvəd, Tələrəməl, Mikayıllı və Şəhərəvəd modul tipi məktəblərinin tikintisi başa çatılmış, bu il 2 yaşasına məntəqəsində Şəhərəvəd-Bəzək-Sırıvələ avtomobil istehsalı zavodundan əpanan tikinti işləri ilə yaxınlaşdırılmışdır. Həm-hazırkı 72,000 ton et, o cümlədən 81,03 ton qızıl, 156,010 ton sud, 5 milyon 225 min aded yumurta, 280,2 ton yun istehsalı.

2017-ci ilin 9 ayı arzında Netçala şəhərinin daxili avtomobil yollarının temiri həyata keçirilmiş və ümumi dəyəri 432,09 min manat həmdən 21 milyon 50 m2 asfalt örtüyü salınmışdır. Netçala şəhəri Səhərəvəd, Tələrəməl, Mikayıllı və Şəhərəvəd modul tipi məktəblərinin tikintisi başa çatılmış, bu il 2 yaşasına məntəqəsində Şəhərəvəd-Bəzək-Sırıvələ avtomobil istehsalı zavodundan əpanan tikinti işləri ilə yaxınlaşdırılmışdır. Həm-hazırkı 72,000 ton et, o cümlədən 81,03 ton qızıl, 156,010 ton sud, 5 milyon 225 min aded yumurta, 280,2 ton yun istehsalı.

2017-ci ilin 9 ayı arzında Netçala şəhərinin daxili avtomobil yollarının temiri həyata keçirilmiş və ümumi dəyəri 432,09 min manat həmdən 21 milyon 50 m2 asfalt örtüyü salınmışdır. Netçala şəhəri Səhərəvəd, Tələrəməl, Mikayıllı və Şəhərəvəd modul tipi məktəblərinin tikintisi başa çatılmış, bu il 2 yaşasına məntəqəsində Şəhərəvəd-Bəzək-Sırıvələ avtomobil istehsalı zavodundan əpanan tikinti işləri ilə yaxınlaşdırılmışdır. Həm-hazırkı 72,000 ton et, o cümlədən 81,03 ton qızıl, 156,010 ton sud, 5 milyon 225 min aded yumurta, 280,2 ton yun istehsalı.

2017-ci ilin 9 ayı arzında Netçala şəhərinin daxili avtomobil yollarının temiri həyata keçirilmiş və ümumi dəyəri 432,09 min manat həmdən 21 milyon 50 m2 asfalt örtüyü salınmışdır. Netçala şəhəri Səhərəvəd, Tələrəməl, Mikayıllı və Şəhərəvəd modul tipi məktəblərinin tikintisi başa çatılmış, bu il 2 yaşasına məntəqəsində Şəhərəvəd-Bəzək-Sırıvələ avtomobil istehsalı zavodundan əpanan tikinti işləri ilə yaxınlaşdırılmışdır. Həm-hazırkı 72,000 ton et, o cümlədən 81,03 ton qızıl, 156,010 ton sud, 5 milyon 225 min aded yumurta, 280,2 ton yun istehsalı.

2017-ci ilin 9 ayı arzında Netçala şəhərinin daxili avtomobil yollarının temiri həyata keçirilmiş və ümumi dəyəri 432,09 min manat həmdən 21 milyon 50 m2 asfalt örtüyü salınmışdır. Netçala şəhəri Səhərəvəd, Tələrəməl, Mikayıllı və Şəhərəvəd modul tipi məktəblərinin tikintisi başa çatılmış, bu il 2 yaşasına məntəqəsində Şəhərəvəd-Bəzək-Sırıvələ avtomobil istehsalı zavodundan əpanan tikinti işləri ilə yaxınlaşdırılmışdır. Həm-hazırkı 72,000 ton et, o cümlədən 81,03 ton qızıl, 156,010 ton sud, 5 milyon 225 min aded yumurta, 280,2 ton yun istehsalı.

2017-ci ilin 9 ayı arzında Netçala şəhərinin daxili avtomobil yollarının temiri həyata keçirilmiş və ümumi dəyəri 432,09 min manat həmdən 21 milyon 50 m2 asfalt örtüyü salınmışdır. Netçala şəhəri Səhərəvəd, Tələrəməl, Mikayıllı və Şəhərəvəd modul tipi məktəblərinin tikintisi başa çatılmış, bu il 2 yaşasına məntəqəsində Şəhərəvəd-Bəzək-Sırıvələ avtomobil istehsalı zavodundan əpanan tikinti işləri ilə yaxınlaşdırılmışdır. Həm-hazırkı 72,000 ton et, o cümlədən 81,03 ton qızıl, 156,010 ton sud, 5 milyon 225 min aded yumurta, 280,2 ton yun istehsalı.

2017-ci ilin 9 ayı arzında Netçala şəhərinin daxili avtomobil yollarının temiri həyata keçirilmiş və ümumi dəyəri 432,09 min manat həmdən 21 milyon 50 m2 asfalt örtüyü salınmışdır. Netçala şəhəri Səhərəvəd, Tələrəməl, Mikayıllı və Şəhərəvəd modul tipi məktəblərinin tikintisi başa çatılmış, bu il 2 yaşasına məntəqəsində Şəhərəvəd-Bəzək-Sırıvələ avtomobil istehsalı zavodundan əpanan tikinti işləri ilə yaxınlaşdırılmışdır. Həm-hazırkı 72,000 ton et, o cümlədən 81,03 ton qızıl, 156,010 ton sud, 5 milyon 225 min aded yumurta, 280,2 ton yun istehsalı.

2017-ci ilin 9 ayı arzında Netçala şəhərinin daxili avtomobil yollarının temiri həyata keçirilmiş və ümumi dəyəri 432,09 min manat həmdən 21 milyon 50 m2 asfalt örtüyü salınmışdır. Netçala şəhəri Səhərəvəd, Tələrəməl, Mikayıllı və Şəhərəvəd modul tipi məktəblərinin tikintisi başa çatılmış, bu il 2 yaşasına məntəqəsində Şəhərəvəd-Bəzək-Sırıvələ avtomobil istehsalı zavodundan əpanan tikinti işləri ilə yaxınlaşdırılmışdır. Həm-hazırkı 72,000 ton et, o cümlədən 81,03 ton qızıl, 156,010 ton sud, 5 milyon 225 min aded yumurta, 280,2 ton yun istehsalı.

2017-ci ilin 9 ayı arzında Netçala şəhərinin daxili avtomobil yollarının temiri hə

# 1111 HEKTAR PAMBIQ SAHƏSİNDE MƏHSUL TƏDARÜKÜ DAVAM EDİR

## İşgüzər toplantı

Pambiq yiğimi payız aylarına təsadüf etdiyin- den çox mühüm dövrdür. Bu dövrde gecikmək, lengimək olmaz. Əlverişli keçən hər gündən səmərəli istifadə olunmalı, bütün qüvvələr sefer- bəriyə almamalıdır. Yığın başlayandan rayon icra hakimiyyətində keçirilən işgüzər toplantılar da daim bı məqsədə xidmət edib. Növbəti bele işgüzər toplantıda bu da əhvali-ruhiyyə vardi. İdare və müəssisə rehberlərinin, inzibati ərazi nümayənələrinin, bələdiyyə sədrlərinin, fermer və torpaq mülkiyyətçilərinin və digər müvafiq şəxslərin iştirak etdiyi toplantıda rayon icra hakimiyyətinin başçısı hörməti Işmayıl Vəliyev açaraq dedi:

— Büyük zəhmət bahasında yetişdirilmiş pambiq tez və itkizis işgüləsi qarşısında duran ən mühüm vəzifələrdəndir. Əkin və becərə dövr- rində də bizim üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

də imkan və vasitələrdən maksimum səmərəllik istifadə olunmalıdır. Havalanın elverişlərini keçməsi narahatlığı xüsusiye artırır. Ona görə hər bir neftçalalı, hər bir idarə və müəssisə kolektivi bu işdə köməyini əsirgəməlidir. Bu, rayonumuzun şərəf işidir. İnsanlar daha çox pambiq toplamaqla daha çox pul qazanın bilirlər, onları bu işə həvəsənlərdən lazımdır, təbliğat-təşviq işləri hər vasitə ilə genişləndirilmelidir.

Toplantıda iştirak edən Xolqarabucaq, Boyat, Aşağı Qaramanlı kənd inzibati ərazi dairələri üzrə nümayəndələr Aydin Səmədovun, Asif Qafarovun, Emin Bağırovun, Xolqaragacın bələdiyəsinin sedri Əlibala Selimovun, təcrübəli təserrüfatçı, fermer Əlihüseyin Hacıyev, rayon mərkəzi xəstəxanasının baş hekimi Telman Zahidovun, İKT-İK MMC Neftçala filialının direktoru Bahəddin

Leysanovun və başqalarının çıxışları da diqqətde dinlənilədi. Onlar da vəziyyətə bağlı fikirlərini bildirdilər, işin süratine mane olan cətinlik və problemləri dəliklərən, pambiq yiğiminin dəfəsindən dərindilərmişdilər.



Sonda rayon rəhbəri ayrı-ayrı məsələlərlə bağlı konkretna tapşırıqları verdi.

Toplantıda işgüzər toplantıda işgüzər, idarənin rəisi Mustafa Əliyev, rayon suvarma sistemlərinin rəisi Elçin Əsədov və qərargahın digər üzvləri de meydanda idilər. Onları diqqətde dinləyən, vəziyyətə yaxınlaşdırmaq tərəfindən, işgüzər toplantıda işgüzər etmek arzusundan olan, şəhər sakinləri, ayrı-ayrı idarə və müəssisələrin işçiləri şəhər tezden məzə buraya toplaşır, bol məhsulu pambiq tarlalarına buradın yola düşürür. Bu gün də bəzini üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

Rayon rəhbəri işgüzər toplantıda işgüzər, idarənin rəisi Mustafa Əliyev, rayon suvarma sistemlərinin rəisi Elçin Əsədov və qərargahın digər üzvləri de meydanda idilər. Onları diqqətde dinləyən, vəziyyətə yaxınlaşdırmaq tərəfindən, işgüzər toplantıda işgüzər etmek arzusundan olan, şəhər sakinləri, ayrı-ayrı idarə və müəssisələrin işçiləri şəhər tezden məzə buraya toplaşır, bol məhsulu pambiq tarlalarına buradın yola düşürür. Bu gün də bəzini üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

Rayon rəhbəri işgüzər toplantıda işgüzər, idarənin rəisi Mustafa Əliyev, rayon suvarma sistemlərinin rəisi Elçin Əsədov və qərargahın digər üzvləri de meydanda idilər. Onları diqqətde dinləyən, vəziyyətə yaxınlaşdırmaq tərəfindən, işgüzər toplantıda işgüzər etmek arzusundan olan, şəhər sakinləri, ayrı-ayrı idarə və müəssisələrin işçiləri şəhər tezden məzə buraya toplaşır, bol məhsulu pambiq tarlalarına buradın yola düşürür. Bu gün də bəzini üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

Rayon rəhbəri işgüzər toplantıda işgüzər, idarənin rəisi Mustafa Əliyev, rayon suvarma sistemlərinin rəisi Elçin Əsədov və qərargahın digər üzvləri de meydanda idilər. Onları diqqətde dinləyən, vəziyyətə yaxınlaşdırmaq tərəfindən, işgüzər toplantıda işgüzər etmek arzusundan olan, şəhər sakinləri, ayrı-ayrı idarə və müəssisələrin işçiləri şəhər tezden məzə buraya toplaşır, bol məhsulu pambiq tarlalarına buradın yola düşürür. Bu gün də bəzini üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

Rayon rəhbəri işgüzər toplantıda işgüzər, idarənin rəisi Mustafa Əliyev, rayon suvarma sistemlərinin rəisi Elçin Əsədov və qərargahın digər üzvləri de meydanda idilər. Onları diqqətde dinləyən, vəziyyətə yaxınlaşdırmaq tərəfindən, işgüzər toplantıda işgüzər etmek arzusundan olan, şəhər sakinləri, ayrı-ayrı idarə və müəssisələrin işçiləri şəhər tezden məzə buraya toplaşır, bol məhsulu pambiq tarlalarına buradın yola düşürür. Bu gün də bəzini üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

Rayon rəhbəri işgüzər toplantıda işgüzər, idarənin rəisi Mustafa Əliyev, rayon suvarma sistemlərinin rəisi Elçin Əsədov və qərargahın digər üzvləri de meydanda idilər. Onları diqqətde dinləyən, vəziyyətə yaxınlaşdırmaq tərəfindən, işgüzər toplantıda işgüzər etmek arzusundan olan, şəhər sakinləri, ayrı-ayrı idarə və müəssisələrin işçiləri şəhər tezden məzə buraya toplaşır, bol məhsulu pambiq tarlalarına buradın yola düşürür. Bu gün də bəzini üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

Rayon rəhbəri işgüzər toplantıda işgüzər, idarənin rəisi Mustafa Əliyev, rayon suvarma sistemlərinin rəisi Elçin Əsədov və qərargahın digər üzvləri de meydanda idilər. Onları diqqətde dinləyən, vəziyyətə yaxınlaşdırmaq tərəfindən, işgüzər toplantıda işgüzər etmek arzusundan olan, şəhər sakinləri, ayrı-ayrı idarə və müəssisələrin işçiləri şəhər tezden məzə buraya toplaşır, bol məhsulu pambiq tarlalarına buradın yola düşürür. Bu gün də bəzini üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

Rayon rəhbəri işgüzər toplantıda işgüzər, idarənin rəisi Mustafa Əliyev, rayon suvarma sistemlərinin rəisi Elçin Əsədov və qərargahın digər üzvləri de meydanda idilər. Onları diqqətde dinləyən, vəziyyətə yaxınlaşdırmaq tərəfindən, işgüzər toplantıda işgüzər etmek arzusundan olan, şəhər sakinləri, ayrı-ayrı idarə və müəssisələrin işçiləri şəhər tezden məzə buraya toplaşır, bol məhsulu pambiq tarlalarına buradın yola düşürür. Bu gün də bəzini üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

Rayon rəhbəri işgüzər toplantıda işgüzər, idarənin rəisi Mustafa Əliyev, rayon suvarma sistemlərinin rəisi Elçin Əsədov və qərargahın digər üzvləri de meydanda idilər. Onları diqqətde dinləyən, vəziyyətə yaxınlaşdırmaq tərəfindən, işgüzər toplantıda işgüzər etmek arzusundan olan, şəhər sakinləri, ayrı-ayrı idarə və müəssisələrin işçiləri şəhər tezden məzə buraya toplaşır, bol məhsulu pambiq tarlalarına buradın yola düşürür. Bu gün də bəzini üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

Rayon rəhbəri işgüzər toplantıda işgüzər, idarənin rəisi Mustafa Əliyev, rayon suvarma sistemlərinin rəisi Elçin Əsədov və qərargahın digər üzvləri de meydanda idilər. Onları diqqətde dinləyən, vəziyyətə yaxınlaşdırmaq tərəfindən, işgüzər toplantıda işgüzər etmek arzusundan olan, şəhər sakinləri, ayrı-ayrı idarə və müəssisələrin işçiləri şəhər tezden məzə buraya toplaşır, bol məhsulu pambiq tarlalarına buradın yola düşürür. Bu gün də bəzini üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

Rayon rəhbəri işgüzər toplantıda işgüzər, idarənin rəisi Mustafa Əliyev, rayon suvarma sistemlərinin rəisi Elçin Əsədov və qərargahın digər üzvləri de meydanda idilər. Onları diqqətde dinləyən, vəziyyətə yaxınlaşdırmaq tərəfindən, işgüzər toplantıda işgüzər etmek arzusundan olan, şəhər sakinləri, ayrı-ayrı idarə və müəssisələrin işçiləri şəhər tezden məzə buraya toplaşır, bol məhsulu pambiq tarlalarına buradın yola düşürür. Bu gün də bəzini üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

Rayon rəhbəri işgüzər toplantıda işgüzər, idarənin rəisi Mustafa Əliyev, rayon suvarma sistemlərinin rəisi Elçin Əsədov və qərargahın digər üzvləri de meydanda idilər. Onları diqqətde dinləyən, vəziyyətə yaxınlaşdırmaq tərəfindən, işgüzər toplantıda işgüzər etmek arzusundan olan, şəhər sakinləri, ayrı-ayrı idarə və müəssisələrin işçiləri şəhər tezden məzə buraya toplaşır, bol məhsulu pambiq tarlalarına buradın yola düşürür. Bu gün də bəzini üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

Rayon rəhbəri işgüzər toplantıda işgüzər, idarənin rəisi Mustafa Əliyev, rayon suvarma sistemlərinin rəisi Elçin Əsədov və qərargahın digər üzvləri de meydanda idilər. Onları diqqətde dinləyən, vəziyyətə yaxınlaşdırmaq tərəfindən, işgüzər toplantıda işgüzər etmek arzusundan olan, şəhər sakinləri, ayrı-ayrı idarə və müəssisələrin işçiləri şəhər tezden məzə buraya toplaşır, bol məhsulu pambiq tarlalarına buradın yola düşürür. Bu gün də bəzini üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

Rayon rəhbəri işgüzər toplantıda işgüzər, idarənin rəisi Mustafa Əliyev, rayon suvarma sistemlərinin rəisi Elçin Əsədov və qərargahın digər üzvləri de meydanda idilər. Onları diqqətde dinləyən, vəziyyətə yaxınlaşdırmaq tərəfindən, işgüzər toplantıda işgüzər etmek arzusundan olan, şəhər sakinləri, ayrı-ayrı idarə və müəssisələrin işçiləri şəhər tezden məzə buraya toplaşır, bol məhsulu pambiq tarlalarına buradın yola düşürür. Bu gün də bəzini üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

Rayon rəhbəri işgüzər toplantıda işgüzər, idarənin rəisi Mustafa Əliyev, rayon suvarma sistemlərinin rəisi Elçin Əsədov və qərargahın digər üzvləri de meydanda idilər. Onları diqqətde dinləyən, vəziyyətə yaxınlaşdırmaq tərəfindən, işgüzər toplantıda işgüzər etmek arzusundan olan, şəhər sakinləri, ayrı-ayrı idarə və müəssisələrin işçiləri şəhər tezden məzə buraya toplaşır, bol məhsulu pambiq tarlalarına buradın yola düşürür. Bu gün də bəzini üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

Rayon rəhbəri işgüzər toplantıda işgüzər, idarənin rəisi Mustafa Əliyev, rayon suvarma sistemlərinin rəisi Elçin Əsədov və qərargahın digər üzvləri de meydanda idilər. Onları diqqətde dinləyən, vəziyyətə yaxınlaşdırmaq tərəfindən, işgüzər toplantıda işgüzər etmek arzusundan olan, şəhər sakinləri, ayrı-ayrı idarə və müəssisələrin işçiləri şəhər tezden məzə buraya toplaşır, bol məhsulu pambiq tarlalarına buradın yola düşürür. Bu gün də bəzini üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

Rayon rəhbəri işgüzər toplantıda işgüzər, idarənin rəisi Mustafa Əliyev, rayon suvarma sistemlərinin rəisi Elçin Əsədov və qərargahın digər üzvləri de meydanda idilər. Onları diqqətde dinləyən, vəziyyətə yaxınlaşdırmaq tərəfindən, işgüzər toplantıda işgüzər etmek arzusundan olan, şəhər sakinləri, ayrı-ayrı idarə və müəssisələrin işçiləri şəhər tezden məzə buraya toplaşır, bol məhsulu pambiq tarlalarına buradın yola düşürür. Bu gün də bəzini üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

Rayon rəhbəri işgüzər toplantıda işgüzər, idarənin rəisi Mustafa Əliyev, rayon suvarma sistemlərinin rəisi Elçin Əsədov və qərargahın digər üzvləri de meydanda idilər. Onları diqqətde dinləyən, vəziyyətə yaxınlaşdırmaq tərəfindən, işgüzər toplantıda işgüzər etmek arzusundan olan, şəhər sakinləri, ayrı-ayrı idarə və müəssisələrin işçiləri şəhər tezden məzə buraya toplaşır, bol məhsulu pambiq tarlalarına buradın yola düşürür. Bu gün də bəzini üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

Rayon rəhbəri işgüzər toplantıda işgüzər, idarənin rəisi Mustafa Əliyev, rayon suvarma sistemlərinin rəisi Elçin Əsədov və qərargahın digər üzvləri de meydanda idilər. Onları diqqətde dinləyən, vəziyyətə yaxınlaşdırmaq tərəfindən, işgüzər toplantıda işgüzər etmek arzusundan olan, şəhər sakinləri, ayrı-ayrı idarə və müəssisələrin işçiləri şəhər tezden məzə buraya toplaşır, bol məhsulu pambiq tarlalarına buradın yola düşürür. Bu gün də bəzini üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

Rayon rəhbəri işgüzər toplantıda işgüzər, idarənin rəisi Mustafa Əliyev, rayon suvarma sistemlərinin rəisi Elçin Əsədov və qərargahın digər üzvləri de meydanda idilər. Onları diqqətde dinləyən, vəziyyətə yaxınlaşdırmaq tərəfindən, işgüzər toplantıda işgüzər etmek arzusundan olan, şəhər sakinləri, ayrı-ayrı idarə və müəssisələrin işçiləri şəhər tezden məzə buraya toplaşır, bol məhsulu pambiq tarlalarına buradın yola düşürür. Bu gün də bəzini üçün asan olnam, onda da biz müyyəyen cətlənlər, problemlər yaşadıq. Hamisini da əl-əle vermək, birlikdə aradan qaldırıq.indi

Rayon rəhbəri işgüzər toplantıda işgüzər, id

## YAXIN KEÇMİŞİMİZİN QARA VƏ QARANLIQ SƏHİFƏSİ — QARAKƏND FACİƏSİ

Yaxın keçmişimizden başlayan ve hələ de davam eden Qarabağ savaşının ilk günlerinin en qara ve en qaranlıq səhifələrindən biri de Qarakənd faciəsidir. Ona görə qara və en qaranlıq ki, həcmində, tutumuna görə bu faciə oldukça böyük, olurduqca ağır idi, onun qaranlıq, müəmmalı tərəfləri də olurduqca çox idi.

Baş Qarakənd, yuxud da 20 noyabr faciəsi ne deməkdir? Bu faciə 1991-ci ilin 20 noyabrında Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş destəklərinə tərəfindən vurulan Azerbaycan hərbi vertolyotunun yanaraq küle dönməsidir. Qarakənd üzərində üç yüz metr yüksəklikdə ucun Mi-8 N72 vertolyotu həmin gün saat 14:42 daşıçıda vurulmuşdu. Həlak olanlar arasında Azərbaycan Respublikasının say-seçmə oğulları — Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmet Qayıbov, dövlət müşaviri, daxili işlər naziri Məmməd Əsədov, millet vəkili Vəqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının söbə müdürü, jurnalist Osman Mirzayev, Qazaxistan Respublikası Daxili İşlər nazirinin müavini Sanal Serikov, Azərbaycan Dövlət Televiziyonının jurnalisti Ali Mustafayev ve başqaları var idi. Ümumiyyət qəza nəticəsində 22 nəfər həlak olmuşdu. Ele bil onların hamisini qəsdən seçib bir yere yığındılar və birlərək "qəzaya ugratmışdır".

Hadişənin bütün gedisi mümməmlərlə dolu idi. 1991-ci il noyabrın 7-də Bakıda Qazaxistan, Azerbaycan, Türkmenistan, Rusiya və Ermenistan həmsədrlərinin görüşü keçilmişdi. Görüşün məqsədi Qarabağ mühərabəsində hansı xalqın, Azerbaycan türkərinin, ya ermənilərin sixidildiğinin müyyənədirilməsi idi. Bi-səbəbdən de həmsədrlər razılaşmışdılar ki, birləşdikdə Xankendinə gedib hadisələri öz gözləri ile görsünlər. Noyabrın 18-da isə Mixail Qorbaçovun şəxsi köməkçisi Kremlyən Bakıya zəng vuraraq Azerbaycan Respublikasının Dağılıq Qarabağ rəhbərliyindən xahiş etnidi ki, Təhlükəsizlik Şurasının növbəti iclasında Dağılıq Qarabağda keçirsin. Ona görə ki, əraziyədən təqqaşan idarətəmək tərəfdarıdır. Noyabrın 19-u saat 19:55-de qətmədi. Lakin bu faciə haqqında xəber Xankendindən erməni dilində yayılmışdır. "Vətən və vətəndə" verilişinin xəberlər bölümündə, saat 15:30-da yayımlanmışdır. Həmin gün Yerevan radioası 16:15-də bu xəberin "qəzə" kimi şərhini vermişdi. Saat 16:40-da Tehran radioası, 17:00-da Moskva radioası həmin xəberə aşıqlılaşmışdır...

Ismayılov tərtib olunmuş siyahıya başlıq etmeli idi, Ağdamda Təhlükəsizlik Şurasının seyyar iclasını keçirməliydi. Yeni siyahını Ayaz Müttəlibov 1991-ci il noyabrın 19-u, saat 23:00-da təsdiqləmişdi. Siyahıdaklarının başlarına hazırlıq üçün telefon zəngləri olunmuşdu. Dağılıq Qarabağda gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam hava limanına, hərbi komendantə və Moskvaya göndərilmişdi. Qrupun Dağılıq Qarabağda tərəfdarlığındakı fealiyyətinə isə

1991-ci il noyabrın 7-də Bakıda Qazaxistan, Azerbaycan, Türkmenistan, Rusiya və Ermenistan həmsədrlərinin görüşü keçilmişdi. Görüşün məqsədi Qarabağ mühərabəsində hansı xalqın, Azerbaycan türkərinin, ya ermənilərin sixidildiğinin müyyənədirilməsi idi. Bi-səbəbdən de həmsədrlər razılaşmışdılar ki, birləşdikdə Xankendinə gedib hadisələri öz gözləri ile görsünlər. Noyabrın 18-da isə Mixail Qorbaçovun şəxsi köməkçisi Kremlyən Bakıya zəng vuraraq Azerbaycan Respublikasının Dağılıq Qarabağ rəhbərliyindən xahiş etnidi ki, Təhlükəsizlik Şurasının növbəti iclasında Dağılıq Qarabağda keçirsin. Ona görə ki, əraziyədən təqqaşan idarətəmək tərəfdarıdır. Noyabrın 19-u saat 19:55-de qətmədi. Lakin bu faciə haqqında xəber Xankendindən erməni dilində yayılmışdır. "Vətən və vətəndə" verilişinin xəberlər bölümündə, saat 15:30-da yayımlanmışdır. Həmin gün Yerevan radioası 16:15-də bu xəberin "qəzə" kimi şərhini vermişdi. Saat 16:40-da Tehran radioası, 17:00-da Moskva radioası həmin xəberə aşıqlılaşmışdır...

H.ƏSƏDOV

Ismayılov tərtib olunmuş siyahıya başlıq etmeli idi, Ağdamda Təhlükəsizlik Şurasının seyyar iclasını keçirməliydi. Yeni siyahını Ayaz Müttəlibov 1991-ci il noyabrın 19-u, saat 23:00-da təsdiqləmişdi. Siyahıdaklarının başlarına hazırlıq üçün telefon zəngləri olunmuşdu. Dağılıq Qarabağda gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam hava limanına, hərbi komendantə və Moskvaya göndərilmişdi. Qrupun Dağılıq Qarabağda tərəfdarlığındakı fealiyyətinə isə

1991-ci il noyabrın 7-də Bakıda Qazaxistan, Azerbaycan, Türkmenistan, Rusiya və Ermenistan həmsədrlərinin görüşü keçilmişdi. Görüşün məqsədi Qarabağ mühərabəsində hansı xalqın, Azerbaycan türkərinin, ya ermənilərin sixidildiğinin müyyənədirilməsi idi. Bi-səbəbdən de həmsədrlər razılaşmışdılar ki, birləşdikdə Xankendinə gedib hadisələri öz gözləri ile görsünlər. Noyabrın 18-da isə Mixail Qorbaçovun şəxsi köməkçisi Kremlyən Bakıya zəng vuraraq Azerbaycan Respublikasının Dağılıq Qarabağ rəhbərliyindən xahiş etnidi ki, Təhlükəsizlik Şurasının növbəti iclasında Dağılıq Qarabağda keçirsin. Ona görə ki, əraziyədən təqqaşan idarətəmək tərəfdarıdır. Noyabrın 19-u saat 19:55-de qətmədi. Lakin bu faciə haqqında xəber Xankendindən erməni dilində yayılmışdır. "Vətən və vətəndə" verilişinin xəberlər bölümündə, saat 15:30-da yayımlanmışdır. Həmin gün Yerevan radioası 16:15-də bu xəberin "qəzə" kimi şərhini vermişdi. Saat 16:40-da Tehran radioası, 17:00-da Moskva radioası həmin xəberə aşıqlılaşmışdır...

Ismayılov tərtib olunmuş siyahıya başlıq etmeli idi, Ağdamda Təhlükəsizlik Şurasının seyyar iclasını keçirməliydi. Yeni siyahını Ayaz Müttəlibov 1991-ci il noyabrın 19-u, saat 23:00-da təsdiqləmişdi. Siyahıdaklarının başlarına hazırlıq üçün telefon zəngləri olunmuşdu. Dağılıq Qarabağda gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam hava limanına, hərbi komendantə və Moskvaya göndərilmişdi. Qrupun Dağılıq Qarabağda tərəfdarlığındakı fealiyyətinə isə

1991-ci il noyabrın 7-də Bakıda Qazaxistan, Azerbaycan, Türkmenistan, Rusiya və Ermenistan həmsədrlərinin görüşü keçilmişdi. Görüşün məqsədi Qarabağ mühərabəsində hansı xalqın, Azerbaycan türkərinin, ya ermənilərin sixidildiğinin müyyənədirilməsi idi. Bi-səbəbdən de həmsədrlər razılaşmışdılar ki, birləşdikdə Xankendinə gedib hadisələri öz gözləri ile görsünlər. Noyabrın 18-da isə Mixail Qorbaçovun şəxsi köməkçisi Kremlyən Bakıya zəng vuraraq Azerbaycan Respublikasının Dağılıq Qarabağ rəhbərliyindən xahiş etnidi ki, Təhlükəsizlik Şurasının növbəti iclasında Dağılıq Qarabağda keçirsin. Ona görə ki, əraziyədən təqqaşan idarətəmək tərəfdarıdır. Noyabrın 19-u saat 19:55-de qətmədi. Lakin bu faciə haqqında xəber Xankendindən erməni dilində yayılmışdır. "Vətən və vətəndə" verilişinin xəberlər bölümündə, saat 15:30-da yayımlanmışdır. Həmin gün Yerevan radioası 16:15-də bu xəberin "qəzə" kimi şərhini vermişdi. Saat 16:40-da Tehran radioası, 17:00-da Moskva radioası həmin xəberə aşıqlılaşmışdır...

Ismayılov tərtib olunmuş siyahıya başlıq etmeli idi, Ağdamda Təhlükəsizlik Şurasının seyyar iclasını keçirməliydi. Yeni siyahını Ayaz Müttəlibov 1991-ci il noyabrın 19-u, saat 23:00-da təsdiqləmişdi. Siyahıdaklarının başlarına hazırlıq üçün telefon zəngləri olunmuşdu. Dağılıq Qarabağda gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam hava limanına, hərbi komendantə və Moskvaya göndərilmişdi. Qrupun Dağılıq Qarabağda tərəfdarlığındakı fealiyyətinə isə

1991-ci il noyabrın 7-də Bakıda Qazaxistan, Azerbaycan, Türkmenistan, Rusiya və Ermenistan həmsədrlərinin görüşü keçilmişdi. Görüşün məqsədi Qarabağ mühərabəsində hansı xalqın, Azerbaycan türkərinin, ya ermənilərin sixidildiğinin müyyənədirilməsi idi. Bi-səbəbdən de həmsədrlər razılaşmışdılar ki, birləşdikdə Xankendinə gedib hadisələri öz gözləri ile görsünlər. Noyabrın 18-da isə Mixail Qorbaçovun şəxsi köməkçisi Kremlyən Bakıya zəng vuraraq Azerbaycan Respublikasının Dağılıq Qarabağ rəhbərliyindən xahiş etnidi ki, Təhlükəsizlik Şurasının növbəti iclasında Dağılıq Qarabağda keçirsin. Ona görə ki, əraziyədən təqqaşan idarətəmək tərəfdarıdır. Noyabrın 19-u saat 19:55-de qətmədi. Lakin bu faciə haqqında xəber Xankendindən erməni dilində yayılmışdır. "Vətən və vətəndə" verilişinin xəberlər bölümündə, saat 15:30-da yayımlanmışdır. Həmin gün Yerevan radioası 16:15-də bu xəberin "qəzə" kimi şərhini vermişdi. Saat 16:40-da Tehran radioası, 17:00-da Moskva radioası həmin xəberə aşıqlılaşmışdır...

Ismayılov tərtib olunmuş siyahıya başlıq etmeli idi, Ağdamda Təhlükəsizlik Şurasının seyyar iclasını keçirməliydi. Yeni siyahını Ayaz Müttəlibov 1991-ci il noyabrın 19-u, saat 23:00-da təsdiqləmişdi. Siyahıdaklarının başlarına hazırlıq üçün telefon zəngləri olunmuşdu. Dağılıq Qarabağda gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam hava limanına, hərbi komendantə və Moskvaya göndərilmişdi. Qrupun Dağılıq Qarabağda tərəfdarlığındakı fealiyyətinə isə

1991-ci il noyabrın 7-də Bakıda Qazaxistan, Azerbaycan, Türkmenistan, Rusiya və Ermenistan həmsədrlərinin görüşü keçilmişdi. Görüşün məqsədi Qarabağ mühərabəsində hansı xalqın, Azerbaycan türkərinin, ya ermənilərin sixidildiğinin müyyənədirilməsi idi. Bi-səbəbdən de həmsədrlər razılaşmışdılar ki, birləşdikdə Xankendinə gedib hadisələri öz gözləri ile görsünlər. Noyabrın 18-da isə Mixail Qorbaçovun şəxsi köməkçisi Kremlyən Bakıya zəng vuraraq Azerbaycan Respublikasının Dağılıq Qarabağ rəhbərliyindən xahiş etnidi ki, Təhlükəsizlik Şurasının növbəti iclasında Dağılıq Qarabağda keçirsin. Ona görə ki, əraziyədən təqqaşan idarətəmək tərəfdarıdır. Noyabrın 19-u saat 19:55-de qətmədi. Lakin bu faciə haqqında xəber Xankendindən erməni dilində yayılmışdır. "Vətən və vətəndə" verilişinin xəberlər bölümündə, saat 15:30-da yayımlanmışdır. Həmin gün Yerevan radioası 16:15-də bu xəberin "qəzə" kimi şərhini vermişdi. Saat 16:40-da Tehran radioası, 17:00-da Moskva radioası həmin xəberə aşıqlılaşmışdır...

Ismayılov tərtib olunmuş siyahıya başlıq etmeli idi, Ağdamda Təhlükəsizlik Şurasının seyyar iclasını keçirməliydi. Yeni siyahını Ayaz Müttəlibov 1991-ci il noyabrın 19-u, saat 23:00-da təsdiqləmişdi. Siyahıdaklarının başlarına hazırlıq üçün telefon zəngləri olunmuşdu. Dağılıq Qarabağda gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam hava limanına, hərbi komendantə və Moskvaya göndərilmişdi. Qrupun Dağılıq Qarabağda tərəfdarlığındakı fealiyyətinə isə

1991-ci il noyabrın 7-də Bakıda Qazaxistan, Azerbaycan, Türkmenistan, Rusiya və Ermenistan həmsədrlərinin görüşü keçilmişdi. Görüşün məqsədi Qarabağ mühərabəsində hansı xalqın, Azerbaycan türkərinin, ya ermənilərin sixidildiğinin müyyənədirilməsi idi. Bi-səbəbdən de həmsədrlər razılaşmışdılar ki, birləşdikdə Xankendinə gedib hadisələri öz gözləri ile görsünlər. Noyabrın 18-da isə Mixail Qorbaçovun şəxsi köməkçisi Kremlyən Bakıya zəng vuraraq Azerbaycan Respublikasının Dağılıq Qarabağ rəhbərliyindən xahiş etnidi ki, Təhlükəsizlik Şurasının növbəti iclasında Dağılıq Qarabağda keçirsin. Ona görə ki, əraziyədən təqqaşan idarətəmək tərəfdarıdır. Noyabrın 19-u saat 19:55-de qətmədi. Lakin bu faciə haqqında xəber Xankendindən erməni dilində yayılmışdır. "Vətən və vətəndə" verilişinin xəberlər bölümündə, saat 15:30-da yayımlanmışdır. Həmin gün Yerevan radioası 16:15-də bu xəberin "qəzə" kimi şərhini vermişdi. Saat 16:40-da Tehran radioası, 17:00-da Moskva radioası həmin xəberə aşıqlılaşmışdır...

Ismayılov tərtib olunmuş siyahıya başlıq etmeli idi, Ağdamda Təhlükəsizlik Şurasının seyyar iclasını keçirməliydi. Yeni siyahını Ayaz Müttəlibov 1991-ci il noyabrın 19-u, saat 23:00-da təsdiqləmişdi. Siyahıdaklarının başlarına hazırlıq üçün telefon zəngləri olunmuşdu. Dağılıq Qarabağda gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam hava limanına, hərbi komendantə və Moskvaya göndərilmişdi. Qrupun Dağılıq Qarabağda tərəfdarlığındakı fealiyyətinə isə

1991-ci il noyabrın 7-də Bakıda Qazaxistan, Azerbaycan, Türkmenistan, Rusiya və Ermenistan həmsədrlərinin görüşü keçilmişdi. Görüşün məqsədi Qarabağ mühərabəsində hansı xalqın, Azerbaycan türkərinin, ya ermənilərin sixidildiğinin müyyənədirilməsi idi. Bi-səbəbdən de həmsədrlər razılaşmışdılar ki, birləşdikdə Xankendinə gedib hadisələri öz gözləri ile görsünlər. Noyabrın 18-da isə Mixail Qorbaçovun şəxsi köməkçisi Kremlyən Bakıya zəng vuraraq Azerbaycan Respublikasının Dağılıq Qarabağ rəhbərliyindən xahiş etnidi ki, Təhlükəsizlik Şurasının növbəti iclasında Dağılıq Qarabağda keçirsin. Ona görə ki, əraziyədən təqqaşan idarətəmək tərəfdarıdır. Noyabrın 19-u saat 19:55-de qətmədi. Lakin bu faciə haqqında xəber Xankendindən erməni dilində yayılmışdır. "Vətən və vətəndə" verilişinin xəberlər bölümündə, saat 15:30-da yayımlanmışdır. Həmin gün Yerevan radioası 16:15-də bu xəberin "qəzə" kimi şərhini vermişdi. Saat 16:40-da Tehran radioası, 17:00-da Moskva radioası həmin xəberə aşıqlılaşmışdır...

Ismayılov tərtib olunmuş siyahıya başlıq etmeli idi, Ağdamda Təhlükəsizlik Şurasının seyyar iclasını keçirməliydi. Yeni siyahını Ayaz Müttəlibov 1991-ci il noyabrın 19-u, saat 23:00-da təsdiqləmişdi. Siyahıdaklarının başlarına hazırlıq üçün telefon zəngləri olunmuşdu. Dağılıq Qarabağda gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam hava limanına, hərbi komendantə və Moskvaya göndərilmişdi. Qrupun Dağılıq Qarabağda tərəfdarlığındakı fealiyyətinə isə

1991-ci il noyabrın 7-də Bakıda Qazaxistan, Azerbaycan, Türkmenistan, Rusiya və Ermenistan həmsədrlərinin görüşü keçilmişdi. Görüşün məqsədi Qarabağ mühərabəsində hansı xalqın, Azerbaycan türkərinin, ya ermənilərin sixidildiğinin müyyənədirilməsi idi. Bi-səbəbdən de həmsədrlər razılaşmışdılar ki, birləşdikdə Xankendinə gedib hadisələri öz gözləri ile görsünlər. Noyabrın 18-da isə Mixail Qorbaçovun şəxsi köməkçisi Kremlyən Bakıya zəng vuraraq Azerbaycan Respublikasının Dağılıq Qarabağ rəhbərliyindən xahiş etnidi ki, Təhlükəsizlik Şurasının növbəti iclasında Dağılıq Qarabağda keçirsin. Ona görə ki, əraziyədən təqqaşan idarətəmək tərəfdarıdır. Noyabrın 19-u saat 19:55-de qətmədi. Lakin bu faciə haqqında xəber Xankendindən erməni dilində yayılmışdır. "Vətən və vətəndə" verilişinin xəberlər bölümündə, saat 15:30-da yayımlanmışdır. Həmin gün Yerevan radioası 16:15-də bu xəberin "qəzə" kimi şərhini vermişdi. Saat 16:40-da Tehran radioası, 17:00-da Moskva radioası həmin xəberə aşıqlılaşmışdır...

Ismayılov tərtib olunmuş siyahıya başlıq etmeli idi, Ağdamda Təhlükəsizlik Şurasının seyyar iclasını keçirməliydi. Yeni siyahını Ayaz Müttəlibov 1991-ci il noyabrın 19-u, saat 23:00-da təsdiqləmişdi. Siyahıdaklarının başlarına hazırlıq üçün telefon zəngləri olunmuşdu. Dağılıq Qarabağda gedəcək adamların siyahısı DQ rəhbərli

# Biz Qarabağa – əzəli və əbədi torpaqlarımıza qayıda çağırıq

Əşrəldər ki, erməni vandalları Azərbaycan xalqına qarşı qəsdər töredir, torpaqlarını işğal etmək də davam edirler. Hələ I Pyotrun hakimiyəti illərində erməni keşfi Ori imperatordan xahiş edir ki, erməniləri ruslar Qafqazda yeganə xalq kimi tanışın. Amma təklif redd edilir. O zaman Qafqazda perəkəndə halda 300-400 nefər qədər erməni yaşayırı ki, onlar da qaraçılardan kimi hayat sürürdülər.

1813-cü il Gülistan, 1828-ci il Türkmençay müqaviləsindən sonra Rusiya və İran Azərbaycanı Çənub və Şimal ərazilərə bölmüşdür. Azərbaycanın minillik dövlətçiliyi, milli dövlət enənesi mehv edildi. Bu müqavilələrdən sonra yarım milyondan artıq erməni İran, Türkiye, ərəb ölkələri ərazilərindən Qarabağda, Azərbaycanın digər bölgələrində yerləşdirilməye başlandı. Çar Rusiyası tərəfindən ermənilər silahlandırılmış, on minlər azərbaycanlı öldürülündü. Onlar nəinki kəndli torpaqlarına, hətta azərbaycanlıların ağa, bəy torpaqlarına da sahib olurdular. Rusiya Kəndli Bankı təmənnasız olaraq ermənilərin Azərbaycanda daimi məskunlaşması, xristianlığın yayılması üçün külli məqdərdə kredit verirdi.

1890-ci ilde Tiflisde yaradılan "Daşnak-sütün" partiyasının əsas müdəddəsi türkleri, azərbaycanlıları kütləvi surətdə məhv etmek, Qara dənizdən Xəzər dənizinə qədər "Böyük Ermenistan" dövləti yaratmaq idi. Terror — daşnakların başlıca prinsipi, əsas qayesi idi. Belə ki, 1905-ci ilde Bakıda, onun bütün kəndlərində yüz minlərlə azərbaycanlı, dinc əhalini qılıt yetirdilər. Onlar gecə iken müsələm evlərin yandırı, körpə uşaqları kəsib doğdırı, hamile qadınlarnın qarından uşaqları süngü ilə yarın çıxarırlar, onları qızarmış qabların üstüne ataraq bişirib yeyirdilər, hətta şərab da içirdilər. Gerek gənc nəsil burları heç vaxt unutmasın, yaddaşında, hafizəsində möhkəm saxlaşın.

1905-ci ilden başlanan terror dalğası 1918-1920-ci illərdə özünün ən yüksək zirvəsinə çatdı. Hələ bundan əvvəl ermənilər

Sərqi Anadoluda silahsız qalan 3 milyona qədər azərbaycanlı, türk, fars, yəhudini 25 aprel 1914-cü ildə amansızlıqla qetle yetirmişdilər. Bu, azərbaycanlıların, türklərin tarixdən böyük soyqırımlarından idi. Yalnız türk əhəbi birləşmələri köməye gəldikdən sonra yerli əhali xilas edildi. Amma bu gün qatil, terrorcu Ermenistan dünyaya bəyan edir ki, 25 aprel 1914-cü ildə türklər tərafından ermənilər soyqırma məruz qalmışlar.

Sual olunur, axı ermənilər qədim əzəli, əbədi oğuz torpaqlarında ne edirlər? Onlar bura haradan gelmişdilər, məqsədləri nə idid? Məqsədləri türklərin Birinci Dünya Müharibəsindən möglübiiyyətdən, zəifləməsindən istifadə edərək onları qırmaq, orada özlərinin dövlətini qurmaq idi. Bax, əsl həqiqət bu idi.

1918-1920-ci illərdə daşnaklar əhəbi birləşmələri ilə Azərbaycanın ayrı-ayrı ərazilərini hückuma keçidlər, Quba, Şamaxı, Salyan, Lənkəran, Hacıqabul və digər ərazilər qan gölüne döndü. Hər tərəfədən vurulub yandırıldı. Dinc əhaliyə vəhşicəsinə divan tutuldu, analar körpələri ilə birləşdirərək torpağa basdırıldı. Bütün burlar erməni kilsəsi, onların memur katalikosları, keşşəfləri rəhberlik edirdilər. Türkler köməye gelmesədilər vəziyyət daha dehşətli ola bilərdi. Onlara Ənver paşa və Nuru paşa rəhbərlik edirdi. 1918-ci ilin avqustunda düşmən Kür sahilindən mehv edildi. Türk ordusu çox böyük çətinliklərə düşyə-düşyə 15 sentyabr 1918-ci ilde Bakıya daxil ola bildi.

1920-1991-ci illərdə, Sovet hakimiyəti dövründə 300 min azərbaycanlı irticanın qurbanı oldu. Burların teşkilatçıları isə Markaryanlar, Qırıqyanlar və digərləri idilər. 1991-ci ilde sabiq Sovet imperiyası dağıldı, ermənilər yene rus imperiyasına arxalanaraq Azərbaycan xalqına qarşı kütəvi terrora başladılar. Qısa vaxtda 8 rayonumuz işğal edildi. 1992-ci ilde Xocalı faciəsi baş verdi, bir yaşayış məntəqəsi yer üzündən silindi. Bu, faşistlərin ölüm düsərgələrindən daha dehşətli idi.

Birleşmiş Millətlər Təşkilatı işğal olunmuş

ərazilərdən erməni əhəbi birləşmələrinin qeyd-şərsiz çıxarılması barədə dörd qətnamə qəbul etmişdir. Buna baxmayaraq terrorcu Ermenistan dövləti vandalizm siyasetini davam etdirir, müntəzəm olaraq təribatlar, qəller töredir.

2016-ci iləkən aprel döyüşləri Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya açıq göstərdi. Ağır meglübliyyətdən sonra ermənilər kültəvi şəkildə öz əlkələrindən qaçırlılar. Burada acliq, dilənglik, herc-mərcəlik hökm sürür, xalq orduya, ordu isə rəhbərəna inanır. Hər bir erməni dərk edil ki, Qarabağ Azərbaycan torpağıdır. Aziz, gücsüz duruma düşən erməni vandalları acıclarını dinc əhalidən çıxmaga çalışırlar, yeniyenini cinayətlər töredirlər.

Füzuli rayonunun Alxanlı kəndində ağsaqlı nənenin, 2 yaşlı nevəsi Zəhranın qətəl yetirilməsi yüz illər davam edən erməni tərəfənən, vandalizmین yeri bariz nümunəsidir. Amma Cocuq Mərcanlıya qayıdış, 50-dən artıq ailənin düşmənələ üzərbəz bir ərazidə yerləşməsi bir daha sübut edir ki, xalq öz doğma torpaqlarına qayiadəq. Həc bir erməni terroru, vandalizm Azərbaycan xalqını bu yoldan çəkindirə biləməyəcək. Ona görə ki, ölkəmizin çox güclü, yenilməz ordusu, İlham Heydər oğlu Əliyev kimi dəyanəti, qüdretli sərkərdəsi var. Azərbaycan xalq müdrik, uzaqqörrən Prezidentinə inanır, onun etrafında six birləşmişdir. Biz tezliklə Qarabağ — əzəli və əbədi torpaqlarımıza qayıda çağırıq. Buna heç bir şübhə ola bilməz.

**İمامverdi ZEYNALOV,  
tarix müəllimi, yazıçı-publisist**

# Karvan çoxdan keçib...


SSRİ dağlıqlıdan sonra "sarsılmaz" ittifaqda birləşən respublikalar müstəqillik əldə etdilər. Amma məsələye dərindən yanaşanın bura sual meydana çıxır: Doğrudan keçmiş on beş "qardaş" respublikanın on beşi də tam azad və müstəqildir? Kimin müstəqilliyi hardan haracdır, göz qabağındadır. Nöker xisətlər heç vaxt müstəqil ola bilmez, onlar mütləq özlərinə "böyük qardaş" və ya ağa axtarır ona xidmet edəcəklər.

Bu gün Azərbaycan geosiyası meydanda sözün əsl menasında sühən, sabitliyin, iqtisadi inkişafın inkar edilməz merkezidir. Bunun da əsasını, təmel dasını dünya şöhrəti siyasetçi, ümummilli lider Heydər Əliyev qoymuşdur. Bizi gözü götürməyənlər, antiəzərbaycan məvqeyində dayananlar hələ Heydər Əliyev siyasi hakimiyətə qaydanda uduzdular, bir qədər qavrama səviyyəsi olanlar hətta bunu etiraf etdilər. O zaman Heydər Əliyev özüne böyük arxanlıqla bütün dünyaya bəyan etdi: "Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır." Azərbaycan lideri öz ölkəsinin, xalqının, milletinin müstəqilliyyinə, bax, bele sevinirdi!

Ermənistanda isə vəziyyət başqa idi. Bu ölkə siyasi olunduqları isti "qucaq"dan ayrılmış istəmələr heç vaxt ayırmayıblar. Onların fəxri edəsidi liderlərə baxı yox, baxın, baxır. Ona görə də onluların bir canını prezident kürsüsüne əyleşdirilər. Canı və siyasi nüfuz isə tamamilə paradoxal anlayışdır.

Bes əlaqədar beynəlxalq qurumlar, məsələn Avropa Şurası bəzən qəsəbəyə necə yanaşır? El arasında belə bir söz var: baxar kor. İlk baxışdan sağlam görünən gözəl gözəl baxır, amma heç ne görür. Bizim ölkəmiz 2001-ci ilindən Avropa Şurasının üzvüdür. O zaman Avropa Şurası bizi məmənliyətə öz üzvlüyü dəvət edərək tecrübeli və dahi siyasetçi Heydər Əliyev bəle demişdi: "Biz Avropa Şurasına nə qəder lazımcısa, Avropa Şurası da bize o qəder lazımdır." Əlbəttə, genc və tecrübesiz dövlət rəhbərini belə qurumlar alıda bilər, amma müdrik zəkaya və zəngin tecrübəye malik olan Heydər Əliyev Avropanı da, onun Şurasını da çox yaxşı tənqid edir, onu heyrətləndirmək, təccübüləndirmək qətliyən məmənliyədir. Bu qurumun esl mahiyyətini ulu önder çox yaxşı görür və qiymətini de vaxtında vermişdir. Avropa Şurasının ölkəmizə olan soyuq münasibətini möhtərem Prezidentim İlham Əliyev de soyuqqanlıqla qarşılıklı və bildirdi ki, Avropa Şurasının hər hansı qərarının bizim həyat tərzimiz və inkişafımız üçün heç bir əhəmiyyəti yoxdur.

Avropa Şurasının qərəzlə qərarından sonra Amerika Helsinkinə Komissiyasının dinləmələri keçirildi.



Zabil PƏRVİZ

## VƏTƏNDARŞLARIN NƏZƏRİNƏ!

Neftçala RPŞ polisə ictimai dəstək əməkdaşı (müllki) vəzifəsinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Müsabiqədə tam orta təhsil almış, Silahlı Qüvvələrdə həqiqi əhəbi xidmət məddətini başa vurmaş, boyu 180 santimetrdən aşağı, yaşı isə 23-dən yuxarı və "Azerbaijan Respublikası Daxili İşlər Orqanlarında xidmət keçmə haqqında Əsasname"da müəyyən olunmuş digər şərtlərə cavab verən Azerbaijan Respublikası vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmə istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Şəxsiyyət vəsiqəsi;
- Tam orta təhsil haqqında attestat;
- Əhəbi bilet;
- Əmək kitabçası (olanlar üçün).

Əlavə məlumat almaq istəyənlər Neftçala Rayon Rəlis Şöbəsinə müraciət edə bilərlər.

Əlaqə telefonu:  
2-31-49, 2-10-67, 2-42-52

**Neftçala Rayon  
Polis Şöbəsinin  
rəhbərliyi**

# "Loqos" Psixoloji və Nitq İnkışafı Mərkəzi Neftçalada

Bu gün insanlar tekce xəstəlik-yetkin insanlara psixoloji, psixopedagoji və loqopedik xidmətlər göstərir. Son vaxtlar Burada kifayət qədər təcrübəsi olan respublikamızda yeni-yeni sağlamlıq müəssisələrinin, mərkəzlərinin yaradılması da bununla əlaqədərdir. Belə müəssisələrinən biri də "Loqos" Psixoloji və Nitq İnkışafı Mərkəzidir. Dörd ilə yaxın bir məddətdə fəaliyyət göstərən Mərkəzin Bakı şəhəri ilə yanaşı Gəncədə, Lənkəranda, Xaçmazda və digər peşəkar mütəxəssislər çalışırlar. Şəhərlərdə də filialları vardır. Mərkəz və onun filiallarında uşaqlara, fina yönəldilən program və göstərişlə-

rinə əsaslanan Mərkəz yerli təcrübə ilə yanaşı, beynəlxalq təcrübədən de yaraların, inkişaf etmiş əlkələrini əməkdaşlıq əlaqələrini genişləndirir, peşəkar mütəxəssislərin tərening və seminarlarının keçirir, vaxtaşın bölgələrə səfərlər etmək əhali arasında təmənnəz psixoloji mərafətindən istifadə etmək işi aparır.

Noyabrın 11-də Mərkəz Neftçala şəhərindən hecdə. Sağlamlıq müəssisəsinin əməkdaşının, mütəxəssislərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində "Psixoloji sağlamlığımızı qoruyaq" mövzusunda keçirilən konfrans rayon ictimaiyyəti tərəfindən maraqla qarşılıqlı.

Rayon icra hakimiyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin xanım

Sadiqova konfransı açıq elan edərək məsələnin əhəmiyyətindən danışdı, göstərdiyi xeyirxahlığı görə Mərkə-

Elmira Mirzəyeva və digər mütəxəssislər çıxış edərək bu sahədəki problemlərdən, onların həlli yolundan danışdır, onlara ünvanlanan sullara geniş aydınlaşdırıldılar.

Konfrans öz işini başa çatdırıldıqdan sonra əməli müayinələr aparıldı. Mərkəzin mütəxəssisləri nitq qüsürü uşaqlarla, onların valideyənlərə görəsənək səhəbətlər, özlərinin dəyərlə məsləhətlərini verdi.

Rayon icra hakimiyəti başçısının təşəkkürünü bildirdi.

Sonra Mərkəzin baş psixoloqu

lərini verdi. Buraya müraciət edən rayon sakinləri göstərilən xidmətdən razı qaldıqlarını bildirdilər.

İlk həftə ərzindən 1000 nəfər



gələn əməkdaşlıq məsələlərini təqdim etdi.

Şəhərin əməkdaşlığından əməkdaşlıq məsələlərini təqdim etdi.

Şəhərin əməkdaşlığından əməkdaşlıq məsələlərini təqdim etdi.

Şəhərin əməkdaşlığından əməkdaşlıq məsələlərini təqdim etdi.

Şəhərin əməkdaşlığından əməkdaşlıq məsələlərini təqdim etdi.

Şəhərin əməkdaşlığından əməkdaşlıq məsələlərini təqdim etdi.

Şəhərin əməkdaşlığından əməkdaşlıq məsələlərini təqdim etdi.

Şəhərin əməkdaşlığından əməkdaşlıq məsələlərini təqdim etdi.

Şəhərin əməkdaşlığından əməkdaşlıq məsələlərini təqdim etdi.

Şəhərin əməkdaşlığından əməkdaşlıq məsələlərini təqdim etdi.

Şəhərin əməkdaşlığından əməkdaşlıq məsələlərini təqdim etdi.

Şəhərin əməkdaşlığından əməkdaşlıq məsələlərini təqdim etdi.

Şəhərin əmək

# GÜNDÖĞAR

Nº 31-32-33-34 (6657) 14 noyabr 2017-ci il

SON SƏHİFƏ

## Əjdər Ağayev - 80 ÖRNƏKLİK NÜMUNƏSİ

İllərin yoxnunda yaşanan hər bir ömrə sahibinin həyatında qoyduğu işlər o vaxt möhkəm və əbdiyəşar olur ki, o daima metin addimlarda, məğrur nisənlərlə özünü cıqır aqmış olsun, uca zirvələrə aparan yolu ayıq-sayıq başa vursun, özündən sonra galen xəlefərlərə örök olub, yaşadığı heyatın mənasını daha aydın edə bilsin.

Yaradıcı ömrə yoluñançox yaxından bələd olduğum istedadlı publisist, mahir pedaqoq, görkəmlə tədqiqatçı, mehsuldar alim, pedaqoqika üzrə elmlər doktoru, professor Əjdər Əbdülhüseyn oğlu Ağayev da belə bir ömrə salnaməsinə imza atmış şəxsiyyətlərindər.


Böyük ixtiraçı, cahanşümələmələr sahibi Albert Eynşteynin tarixin yaddasına hopan çox dəyərləri bəfəristik deyimi var: "Bəşəriyyətin geleceyi elmi təraqqının sabahında bir o qədər asıl deyil, insanı əlaqlıqın və mənəviyyatın sabahı mənzərəsindən asıldır".

Məhz, bu baxımdan çağdaş pedaqoqikamızın görkəmləri nümayəndəsi, cəfəresi professor Əjdər Ağayevin yenilməzlik nümunəsi də hemin qaynaqlardakı mənəviyyatı axarından nəşət almışdır. Kəm-kəsirsiz, sözü bütöv, həcən qarşısında öz etibarlılığı və şəstini eymeyən simadır. Professor Əjdər Ağayevin pedaqoq elmlər platformasında böyük bir ziyan orduşuna başçılıq etmişsinin ilk tanışığına qədəm qoymağa özüm üçün bir vətəndaşlıq borcu, alim-tədqiqatçı şərafı, ziyan sevgisi bildir.

1937-ci il oktyabr ayının 10-da Muğan elətinin Zincibişə olayında (indiki Neftçala rayonunun Qırımkend kəndində) dünyaya gelen balaca Əjdərin gelecek həyat yolu da asan olmadı. O ilk ibtidai və yeddiyillik təhsilini öz doğma kəndində aldı, orta təhsilini tamamlama üçün Salyan şəhərinin sənəbi təhsil ocaqlarından sayılan 2 nömrəli orta məktəbə davam etdi.

Heyat salnaməsinin sonrakı məqamları ali təhsil yolları ilə hasıyləndi. Özüne munis bildiyi bəixişasın işığında tarix və əbdiyəyyat müellimlərinin könlü verdi, imtahanlardan uğurla çıxıb, ali məktəb tələbəsi oldu. Təhsil alırdı Azərbaycan Dövlət Pedagoji İnstututunun ən işgəzar tələbəsinə çevrildi. Yuxusuz gecələr, bər qarın ac, bər qarın tox, seçdiyi ixtisasın incəliklərindən qədər baş vurdur. Kitabxanalar, mütəxəssizlər, auditoriyaları onun üçün işlek laboratoriya mənbəyi oldu. Qaynar ali məktəbələrindən adəbi dənnekərlər, mütəxəssis və görüslerdə parlaq simalarla üz-üzə gəldi, haqqında ağızdoluslu mübarək sözü deyildi. Üğurlu poetik ihamının təsir güci ilə şeir, poeziya axşamlarında isti, harəratlı gençlik duyularını dileyir, "şair-tələbə" statusunu qazandı. Daxili yaddaş, inanılmaz güce malik gəncin heyat fələsəfəsində xos və unudulmaz günər başlıdı. Söz dərhəminin və tarixə dönmüş xronologiyaların yazılı və şifali sənəti nümunələrinin də bir ethnoqraf-səyyah, kimi ipa-sapa düzərkər bu dövrənənə baslayaraq pedaqoq iki tərəfindən tədqiqi üçün zəmin hazırladı. Bu göremərlər içərisində isə en çox ailəsindən müshahidə etdiyi müellimlərin sənətini verilen qiyməti bir hədəf onu istək və arzularının qanadında yüksək zirvelərə qaldırdı. Üğurlu müellimlər fealiyyətinin coğanları Salyanın Çuxanlı və Xolqarabucaq kənd orta məktəblərindən perspektiv imkanları destəkləndi, onun geleceklər, işqılı, ümidi arzularına yox adı.

Azərbaycan Elmi-Tədqiqat Pedaqoq Elmlər İnstututunun əyani aspirantı olaraq "pedaqoqikanın tarixi" ixtisası üzrə tədqiqatlar istiqaməti məyənəlləşdirdi. Xüsusen, ardırmalarının məhərindən XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşayış-yaratmış görkəmləi türkoloq-maariifpərvər, tanımış pedaqoq Fərhad Ağazadənin pedaqoq iştirakçıları asas yer tutdu. O, bu bərəde sanballı dissertasiya yazdı



"Ferhad Ağazadənin pedaqoq iştirakçıları" müdafiə etdi. Ömrə-gün yoluñançox yaxından bələd olduğum istedadlı. Vaxtıla işlədiyi məktəb kollektivi arasından sevib-secdiyi gənc bir qızın təhsil inkişafına da təkən verdi. Onu ev-əsik sahibi etdi. Bu gün aila səltənətindən pərvəri tapan sevimi övladları da, valideyn olaraq özləri da ata-ana şərafətini, Vətənənli, elçanlı aila sevgisini yaşatmadıq gənc nəslə bir nümunənlərdir.

Bu gün cesarətə demək olar ki, professor Əjdər Ağayev respublikanın tanınmış şəxsiyyətlərindən biridir. Onun yaradıcılıq manerası çoxşaxalıdır. Bu gün adəbi-pedaqoq iştirakçılarının sərraf söz ustası, mahir pedaqoq kimi çox sevir və elmi-nezəri ideyalarına, təcrübə-metodik təlimatlarına böyük önem verir. Elmi təyinagörgüşünün derinliklərindən süzüldüqən baxışları çox darin və ehətəli metodoloji teməldən - xalq, millet ruhundan nəşət tapan prinsipləri üzərindən köklənmişdir.

Həməsi fikir vermİŞəm. Əjdər müellimin xarakterindən principial bir cəhət var. O, karyeradan, şöhrətdən çox, insani keyfiyyətlərə, "yaxşı insan" olmaq konsepsiyasına da qədər nəzər diqqət yetirir. Yaradıcılığında və davranış təcrübəsində təzahür edən qətiyyətli, həyat-severlik, temkinlilik, uğurlu emal istayı, yüksək təşkilatlıq qabiliyyəti onun ideya və məsələlərindən köklənmişdir.

Əjdər müellimin xoşbəxt səhərəne açılan yollar müxtəlif səmətlərdən keçərək vahid bir məcra yaratmışdır. O, 1974-1981-ci illərdə "Azərbaycan Mətbəti" Jurnalının ona eləvələrin baş redaktoru olmuş, 1981-1983-cü illərdə Təhsil Problemləri İnstututunda didaktika, 1983-1999-cu illərdə pedaqoqika nezəriyyəsi və tarixi, 2004-cü ilden 2008-ci ilədək isə təhsilin nezəri problemləri şöbəsinin müdürü kimi nüfuzlu sektorlara rəhbərlik etmişdir. Hazırda Bakı Mühəndislik Universitetinin elmi məşhətəcisi.

Professor Əjdər Ağayev geniş iştirakçıları təqdim etdi. O, 1974-1981-ci illərdə "Azərbaycan Mətbəti" Jurnalının ona eləvələrin baş redaktoru olmuş, 1981-1983-cü illərdə Təhsil Problemləri İnstututunda didaktika, 1983-1999-cu illərdə pedaqoqika nezəriyyəsi və tarixi, 2004-cü ilden 2008-ci ilədək isə təhsilin nezəri problemləri şöbəsinin müdürü kimi nüfuzlu sektorlara rəhbərlik etmişdir. Hazırda Bakı Mühəndislik Universitetinin elmi məşhətəcisi.

Professor Əjdər Ağayev geniş iştirakçıları təqdim etdi. O, 1974-1981-ci illərdə "Azərbaycan Mətbəti" Jurnalının ona eləvələrin baş redaktoru olmuş, 1981-1983-cü illərdə Təhsil Problemləri İnstututunda didaktika, 1983-1999-cu illərdə pedaqoqika nezəriyyəsi və tarixi, 2004-cü ilden 2008-ci ilədək isə təhsilin nezəri problemləri şöbəsinin müdürü kimi nüfuzlu sektorlara rəhbərlik etmişdir. Hazırda Bakı Mühəndislik Universitetinin elmi məşhətəcisi.

Professor Əjdər Ağayev geniş iştirakçıları təqdim etdi. O, 1974-1981-ci illərdə "Azərbaycan Mətbəti" Jurnalının ona eləvələrin baş redaktoru olmuş, 1981-1983-cü illərdə Təhsil Problemləri İnstututunda didaktika, 1983-1999-cu illərdə pedaqoqika nezəriyyəsi və tarixi, 2004-cü ilden 2008-ci ilədək isə təhsilin nezəri problemləri şöbəsinin müdürü kimi nüfuzlu sektorlara rəhbərlik etmişdir. Hazırda Bakı Mühəndislik Universitetinin elmi məşhətəcisi.

Professor Əjdər Ağayev geniş iştirakçıları təqdim etdi. O, 1974-1981-ci illərdə "Azərbaycan Mətbəti" Jurnalının ona eləvələrin baş redaktoru olmuş, 1981-1983-cü illərdə Təhsil Problemləri İnstututunda didaktika, 1983-1999-cu illərdə pedaqoqika nezəriyyəsi və tarixi, 2004-cü ilden 2008-ci ilədək isə təhsilin nezəri problemləri şöbəsinin müdürü kimi nüfuzlu sektorlara rəhbərlik etmişdir. Hazırda Bakı Mühəndislik Universitetinin elmi məşhətəcisi.

Professor Əjdər Ağayev geniş iştirakçıları təqdim etdi. O, 1974-1981-ci illərdə "Azərbaycan Mətbəti" Jurnalının ona eləvələrin baş redaktoru olmuş, 1981-1983-cü illərdə Təhsil Problemləri İnstututunda didaktika, 1983-1999-cu illərdə pedaqoqika nezəriyyəsi və tarixi, 2004-cü ilden 2008-ci ilədək isə təhsilin nezəri problemləri şöbəsinin müdürü kimi nüfuzlu sektorlara rəhbərlik etmişdir. Hazırda Bakı Mühəndislik Universitetinin elmi məşhətəcisi.

Professor Əjdər Ağayev geniş iştirakçıları təqdim etdi. O, 1974-1981-ci illərdə "Azərbaycan Mətbəti" Jurnalının ona eləvələrin baş redaktoru olmuş, 1981-1983-cü illərdə Təhsil Problemləri İnstututunda didaktika, 1983-1999-cu illərdə pedaqoqika nezəriyyəsi və tarixi, 2004-cü ilden 2008-ci ilədək isə təhsilin nezəri problemləri şöbəsinin müdürü kimi nüfuzlu sektorlara rəhbərlik etmişdir. Hazırda Bakı Mühəndislik Universitetinin elmi məşhətəcisi.

Professor Əjdər Ağayev geniş iştirakçıları təqdim etdi. O, 1974-1981-ci illərdə "Azərbaycan Mətbəti" Jurnalının ona eləvələrin baş redaktoru olmuş, 1981-1983-cü illərdə Təhsil Problemləri İnstututunda didaktika, 1983-1999-cu illərdə pedaqoqika nezəriyyəsi və tarixi, 2004-cü ilden 2008-ci ilədək isə təhsilin nezəri problemləri şöbəsinin müdürü kimi nüfuzlu sektorlara rəhbərlik etmişdir. Hazırda Bakı Mühəndislik Universitetinin elmi məşhətəcisi.

Professor Əjdər Ağayev geniş iştirakçıları təqdim etdi. O, 1974-1981-ci illərdə "Azərbaycan Mətbəti" Jurnalının ona eləvələrin baş redaktoru olmuş, 1981-1983-cü illərdə Təhsil Problemləri İnstututunda didaktika, 1983-1999-cu illərdə pedaqoqika nezəriyyəsi və tarixi, 2004-cü ilden 2008-ci ilədək isə təhsilin nezəri problemləri şöbəsinin müdürü kimi nüfuzlu sektorlara rəhbərlik etmişdir. Hazırda Bakı Mühəndislik Universitetinin elmi məşhətəcisi.

Professor Əjdər Ağayev geniş iştirakçıları təqdim etdi. O, 1974-1981-ci illərdə "Azərbaycan Mətbəti" Jurnalının ona eləvələrin baş redaktoru olmuş, 1981-1983-cü illərdə Təhsil Problemləri İnstututunda didaktika, 1983-1999-cu illərdə pedaqoqika nezəriyyəsi və tarixi, 2004-cü ilden 2008-ci ilədək isə təhsilin nezəri problemləri şöbəsinin müdürü kimi nüfuzlu sektorlara rəhbərlik etmişdir. Hazırda Bakı Mühəndislik Universitetinin elmi məşhətəcisi.

Professor Əjdər Ağayev geniş iştirakçıları təqdim etdi. O, 1974-1981-ci illərdə "Azərbaycan Mətbəti" Jurnalının ona eləvələrin baş redaktoru olmuş, 1981-1983-cü illərdə Təhsil Problemləri İnstututunda didaktika, 1983-1999-cu illərdə pedaqoqika nezəriyyəsi və tarixi, 2004-cü ilden 2008-ci ilədək isə təhsilin nezəri problemləri şöbəsinin müdürü kimi nüfuzlu sektorlara rəhbərlik etmişdir. Hazırda Bakı Mühəndislik Universitetinin elmi məşhətəcisi.

Professor Əjdər Ağayev geniş iştirakçıları təqdim etdi. O, 1974-1981-ci illərdə "Azərbaycan Mətbəti" Jurnalının ona eləvələrin baş redaktoru olmuş, 1981-1983-cü illərdə Təhsil Problemləri İnstututunda didaktika, 1983-1999-cu illərdə pedaqoqika nezəriyyəsi və tarixi, 2004-cü ilden 2008-ci ilədək isə təhsilin nezəri problemləri şöbəsinin müdürü kimi nüfuzlu sektorlara rəhbərlik etmişdir. Hazırda Bakı Mühəndislik Universitetinin elmi məşhətəcisi.

Professor Əjdər Ağayev geniş iştirakçıları təqdim etdi. O, 1974-1981-ci illərdə "Azərbaycan Mətbəti" Jurnalının ona eləvələrin baş redaktoru olmuş, 1981-1983-cü illərdə Təhsil Problemləri İnstututunda didaktika, 1983-1999-cu illərdə pedaqoqika nezəriyyəsi və tarixi, 2004-cü ilden 2008-ci ilədək isə təhsilin nezəri problemləri şöbəsinin müdürü kimi nüfuzlu sektorlara rəhbərlik etmişdir. Hazırda Bakı Mühəndislik Universitetinin elmi məşhətəcisi.

Professor Əjdər Ağayev geniş iştirakçıları təqdim etdi. O, 1974-1981-ci illərdə "Azərbaycan Mətbəti" Jurnalının ona eləvələrin baş redaktoru olmuş, 1981-1983-cü illərdə Təhsil Problemləri İnstututunda didaktika, 1983-1999-cu illərdə pedaqoqika nezəriyyəsi və tarixi, 2004-cü ilden 2008-ci ilədək isə təhsilin nezəri problemləri şöbəsinin müdürü kimi nüfuzlu sektorlara rəhbərlik etmişdir. Hazırda Bakı Mühəndislik Universitetinin elmi məşhətəcisi.

Professor Əjdər Ağayev geniş iştirakçıları təqdim etdi. O, 1974-1981-ci illərdə "Azərbaycan Mətbəti" Jurnalının ona eləvələrin baş redaktoru olmuş, 1981-1983-cü illərdə Təhsil Problemləri İnstututunda didaktika, 1983-1999-cu illərdə pedaqoqika nezəriyyəsi və tarixi, 2004-cü ilden 2008-ci ilədək isə təhsilin nezəri problemləri şöbəsinin müdürü kimi nüfuzlu sektorlara rəhbərlik etmişdir. Hazırda Bakı Mühəndislik Universitetinin elmi məşhətəcisi.

Professor Əjdər Ağayev geniş iştirakçıları təqdim etdi. O, 1974-1981-ci illərdə "Azərbaycan Mətbəti" Jurnalının ona eləvələrin baş redaktoru olmuş, 1981-1983-cü illərdə Təhsil Problemləri İnstututunda didaktika, 1983-1999-cu illərdə pedaqoqika nezəriyyəsi və tarixi, 2004-cü ilden 2008-ci ilədək isə təhsilin nezəri problemləri şöbəsinin müdürü kimi nüfuzlu sektorlara rəhbərlik etmişdir. Hazırda Bakı Mühəndislik Universitetinin elmi məşhətəcisi.

Professor Əjdər Ağayev geniş iştirakçıları təqdim etdi. O, 1974-1981-ci illərdə "Azərbaycan Mətbəti" Jurnalının ona eləvələrin baş redaktoru olmuş, 1981-1983-cü illərdə Təhsil Problemləri İnstututunda didaktika, 1983-1999-cu illərdə pedaqoqika nezəriyyəsi və tarixi, 2004-cü ilden 2008-ci ilədək isə təhsilin nezəri problemləri şöbəsinin müdürü kimi nüfuzlu sektorlara rəhbərlik etmişdir. Hazırda Bakı Mühəndislik Universitetinin elmi məşhətəcisi.

Professor Əjdər Ağayev geniş iştirakçıları təqdim etdi. O, 1974-1981-ci illərdə "Azərbaycan Mətbəti" Jurnalının ona eləvələrin baş redaktoru olmuş, 1981-1983-cü illərdə Təhsil Problemləri İnstututunda didaktika, 1983-1999-cu illərdə pedaqoqika nezəriyyəsi və tarixi, 2004-cü ilden 2008-ci ilədək isə təhsilin nezəri problemləri şöbəsinin müdürü kimi nüfuzlu sektorlara rəhbərlik etmişdir. Hazırda Bakı Mühəndislik Universitetinin elmi məşhətəcisi.

Professor Əjdər Ağayev geniş iştirakçıları təqdim etdi. O, 1974-1981-ci illərdə "Azərbaycan Mətbəti" Jurnalının ona eləvələrin baş redaktoru olmuş, 1981-1983-cü illərdə Təhsil Problemləri İnstututunda didaktika, 1983-1999-cu illərdə pedaqoqika nezəriyyəsi və tarixi, 2004-cü ilden 2008-ci ilədək isə təhsilin nezəri problemləri şöbəsinin müdürü kimi nüfuz